

Mərkəzi Seçki Komissiyasının siyasi partiyaların maliyyə hesabatları ilə əlaqədar 2017-2018-ci illər Fəaliyyət Planı

Tədbirin adı	Tədbirin məqsədi və istiqamətləri	İştirakçılar/Hədəf auditoriya	Təşkilatçı	Tərəfdaş qurumlar	İcra müddəti	Qeyd
Siyasi partiyaların maliyyə hesabatları ilə əlaqədar təcrübənin müzakirəsi və təkmilləşdirilməsi ilə bağlı dəyirmi masa	Siyasi partiyaların maliyyə hesabatlarının təqdim etməsi sahəsində müvafiq təcrübəsi olan qurumlarla mövcud vəziyyətin müzakirəsi və bu prosesin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması	MSK, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Auditorlar Palatasının təmsilçiləri	MSK	Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, müstəqil ekspertlər	2017-ci il aprel ayının 4-cü həftəsi	KİV-in iştirakı nəzərdə tutulur
Siyasi partiyaların maliyyə hesabatlılığı üzrə konfranslar	Mövzu 1: Siyasi partiyaların maliyyə hesabatlılığı və siyasi partiyalara olan ictimai etimadın genişləndirilməsi Mövzu 2: Siyasi partiyalar tərkibində maliyyələşdirmə sahəsində sui-istifadələr və korrupsiyanın qarşısının alınması mexanizmlərinin formalaşdırılması	Siyasi partiyalar, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Auditorlar Palatası, ixtisaslaşmış QHT-lər	MSK	Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və beynəlxalq tərəfdaşlar	Mövzu 1: 2017-ci il iyun ayının 3-cü həftəsi Mövzu 2: 2017-ci ilin noyabr ayının 3-cü həftəsi	KİV-in iştirakı nəzərdə tutulur
Təhlil və audit yoxlaması gedişatında yol verilən səhvlərin müəyyən edilməsi, ümumiləşdirilməsi, qruplar üzrə toplanması, onların səbəblərinin müəyyən edilməsi və gələcəkdə qarşısının alınması üçün metodologiyanın hazırlanması	Təhlilin nəticəsində tipik səhvlərin müəyyən edilməsi, səhvlərin edilməsində tendensiyaların müəyyən olunması, hesabatların hazırlanmasında keyfiyyətin artırılması, bu məqsədlə əyani vəsaitin tərtib edilməsi	Siyasi partiyalar, Auditorlar Palatası, ixtisaslaşmış QHT-lər	MSK	Müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar	2017-ci il aprel – oktyabr ayları 2018-ci il aprel – oktyabr ayları	

Hesabatların tərtib edilməsi zamanı yol verilmiş qüsurların tipologiyasına dair vəsait üzrə trainingin keçirilməsi	Maliyyə hesabatlarının keyfiyyətinin artırılması, bu məqsədlə əyani və asan anlaşılan vəsaitin istifadə edilməsi	Siyasi partiyalar, Auditorlar Palatası, ixtisaslaşmış QHT-lər	MSK		2017-2018-ci illərin 3-cü rübündə	
Siyasi partiyalarının maliyyə hesabatlarının hazırlanmasını əks etdirən bələdçi video-çarx	Maliyyə hesabat formalarının doldurulmasında siyasi partiyaların mütəxəssislərinin işinin daha da asanlaşdırılması məqsədilə müvafiq bələdçi video çarxın hazırlanması və MSK-nın internet sahifəsində yerləşdirilməsi	Siyasi partiyaların müvafiq mütəxəssisləri	MSK	Beynəlxalq tərəfdaşlar	2017-ci il iyun-avqust ayları	
Siyasi partiyaların maliyyə hesabatlarının qəbulu üzrə elektron proqram təminatının hazırlanması	Siyasi partiyaların maliyyə hesabatlarının qəbulu və vahid mərkəzdə toplanması məqsədilə elektron proqram təminatının 1-ci mərhələsinin hazırlanması	MSK üzvləri və Katibliyin müvafiq qurumlarının əməkdaşları, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Auditorlar Palatası, ixtisaslaşmış QHT-lər	MSK	Beynəlxalq tərəfdaşlar	2017-ci il sentyabr ayının 2-ci həftəsi	KİV-in iştirakı nəzərdə tutulur
Siyasi partiyaların maliyyə hesabatlarının qəbulu üzrə elektron proqram təminatının istifadəsinə dair maarifləndirmə tədbiri	Siyasi partiyaların maliyyə hesabatlarının qəbulu və vahid mərkəzdə toplanması məqsədilə işlənib hazırlanmış xüsusi proqram təminatının istifadəsi ilə bağlı müvafiq mütəxəssislərin maarifləndirilməsi	MSK Katibliyinin müvafiq struktur bölmələrinin mütəxəssisləri	MSK	Müstəqil ekspertlər	2017-ci ilin 2-3-cü trimestrində: 1) avqust, 2) dekabr	KİV-in iştirakı nəzərdə tutulur
Siyasi partiyaların maliyyə hesabatlılığı üzrə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq vəsaitin hazırlanması	MSK-nın müvafiq mütəxəssislərinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici ölkələrin adidiyyəti qurumları ilə	MSK üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, ixtisaslaşmış QHT-lər	MSK	Beynəlxalq tərəfdaşlar	2017-ci il aprel - dekabr ayları	

	<p>əməkdaşlıq əlaqələrinin qurulması və həmin ölkərə səfərlərin təşkil edilməsi, səfərdə iştirak etmiş nümayəndə heyətlərinin üzvlərinin hər birinin töhfəsi əsasında treninqlərdə istifadə olunması məqsədilə “Siyasi Partiyaların Maliyyə Hesabatlılığı: Ən yaxşı xarici təcrübələr” vəsaitinin hazırlanması, mütəmadi yenilənməsi</p>					
<p>Siyasi partiyaların fəaliyyətində şəffaflığın təmin edilməsində KİV-lərin rolu</p>	<p>Siyasi partiyaların maliyyə hesabatlılığında şəffaflıq və KİV-lərin bu sahədə rolu</p>	<p>MSK, KİV-lər, ixtisaslaşmış QHT-lər</p>	<p>MSK</p>	<p>Müstəqil ekspertlər</p>	<p>2017-ci il oktyabr ayı</p>	<p>KİV-in iştirakı nəzərdə tutulur</p>
<p>Korrupsiyanın və siyasi partiyaların maliyyələşdirilməsində sui-istifadələrin qarşısının alınması və onlara qarşı mübarizə sahəsində təlimlərin keçirilməsi</p>	<p>Partiyalar arasında maarifləndirmənin keyfiyyətinin yüksəldilməsi, partiya üzvlərinin korrupsiyaya qarşı mübarizə sahəsində qanunun tələbləri barədə məlumatlandırılması</p>	<p>Siyasi partiyalar, Auditorlar Palatası, ixtisaslaşmış QHT-lər</p>	<p>MSK</p>	<p>Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi</p>	<p>2017-2018-ci illərin tremestrlərin ikinci son həftələrində: 2017 – 1) avqust, 2) dekabr;</p>	<p>KİV-in iştirakı nəzərdə tutulur</p>

					2018 – 1) aprel, 2) avqust, 3) dekabr.	
--	--	--	--	--	---	--